



Müsahibimiz Yazıçı Natavan Dəmirçioğludur.

- **Natavan xanım, yazılarınızda kişi qələminin məntiqi, gücü var.**

- Mən qadında sevilməli olan xüsusiyyətlərə üstünlük verirəm. Məsələn, "filakəs kişi kimi qadındır" ifadəsindən xoşum gəlmir. Bir dəfə Rüstəm Kamal da demişdi ki, sənin hekayələrinde kişi yazıcısına məxsus olan keyfiyyət var. Artıq 30 ildir ki, səslə işleyirəm. Səsən təyin edə bili-rəm hər vəziyyəti, özümün həmin adamə lazımlıq dərəcəmi. Hə, davam edək - de-yib, Natavan xanım sualımı cavablaşdırmağa davam edir. "Hər bir insan mənşub olduğu xalqdan, millətdən kimlərsə ruhu-nu daşıyır. Mən bilmirəm kimin ruhunu daşıyıram, ancaq təxmin edirəm ki, daşıdı-gım böyük kişi ruhudur. İkinci tərəfdən, mən anamı 12 yaşimdə itirmişəm. Atam saxlayıb bizi. Yəqin ki, bütün bunlarla əla-qəlidir, mənim kişi xarakterinə bələdliyim, yazılarmdakı kişi ruhu.

- **Qazax ədəbi mühiti sizi qane edir-mi?**

- Heç bir mənada mən ədəbiyyati bölgələrə bölmürəm. Amma bu da qəçiləmzidir, təbiet hadisəsidir ki, insanlar bölgələrə ayrılır. Son dövrlərdə sanki məqsədlə şəkildə Qazax ədəbi mühitine qarşı kompleks yaranıb. Bəzi adamlar elə bilir ki, Qazaxdan filan qəlem adımı olmasayı, o, daha çox məshurlaşardı, daha ciddi yazar hesab olunıb. Mənçə, Qazax ədəbi mü-hitinin nümayəndələrini gözü görməyən adamlar çıxdı. Ədəbiyyat yegane sahədir ki, bu ərazidə heç kim, heç kimin yeri-

Bilmirəm kimin ruhunu daşıyıram

Yazıçı Natavan Dəmirçioğlu: “Qloballaşan dünyada ancaq öz milli dəyərlərimizlə seçilə və sayıla bilərik”

ni tutmur, tuta da bilməz. Ədəbiyyat müs-təvisində hamiya yer var və burada hər kəsin öz boyu görünür. Səməd Vurğunun dövründə ona paxılıq edən çox yazarlar var idi. Ele biliirdilər ki, onların inkişafına Səməd Vurğun mane olur. O adamlar Sə-məd Vurğun öləndən sonra 30 il yaşadılar, ancaq Səməd Vurğun ola bilmədilər. Bu gün mən öz timsalımda Qazaxdan olan yazarlar məsələsi qane edir. Əlimdən gə-ləni edirəm. Günün 24 saatını işləyirəm. Düzdür, əsərlərdən sonra “Səbət”dən, “Ye-tim”dən sonra səhəhetimdə problemlər ya-randi. Ancaq şükür ki, hər şey qaydasına düşdü.

- **Otağınızın kūncündəki görünən kitablar diqqətimi çəkdi. Bu kitabları niyə “incidirsiniz”?**

- Oğul, kitablar mənim ürəyimin yara-sıdır. İllərle kirayə evdə qorumaşam onları. İndi də evimizdə yer azdır, kitablarımı ygı-mağşa ayrıca otağım yoxdur. İşdə, atamgil-də, bacımgildə, evdə qutularda saxlayıram onları.

- **Güney Azərbaycanda milli mədəniyyətin inkişafına təsir edə bilirikmi?**

- Bu manım dissertasiya mövzumdu: "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq radio-sunun rolü". Adından da məlum olduğu ki-mi mövzu Güney Azərbaycan məsələsini gündəmə getirir. Bu isə müstəqil Azərbay-can dövlətinin siyaseti ilə üst-üstə düşür.

Cünki Azərbaycan dövləti azərbaycançılıq ideologiyasına önəm verir, dünyaya sə-pə-lənmiş altımiş milyonluq Azərbaycan tükü-nün vahid, müstəqil vətəni kimi öz üzərinə böyük tarixi missiya götürür. Deyilənə gör-e, bu elmi işdə çox mühüm məsələlərə aydınlıq getirilib. Güney Azərbaycanda özünü dərk, milli mənşəbiyyətini bilmək, milli mədəniyyətinə sahiblik ciddi məsələlərdir. Orada soydaşlarımız fars mədəniyyəti qarşısında öz mədəniyyətini tanımaq, bilmək, yaşatmaq, təbliğ etmək kimi mü-

hüm tarixi vəzife daşıyır. Toplumu millətə, xalqa çevirən amillər dil ilə bərabər milli iradə, milli-mənəvi dəyərlər sisteminin ol-ması və tarixi keçmişə sahiblikdir. Güney-de doğulub, böyüyen nəsillerin şüurunun altyapısında bu məsələlər diri olmalıdır. Ta-rixdən çox sayıda sübutlar getirmək olar ki, eger xalq, millet müyyəyen zaman kesimin-de bu və ya digər imperiyanın təzyiqi altın-da yaşaması, vaxtı gələndə, siyasi şərait yetişəndə o imperiya buxovlarından azad ola bilir. Milli mədəniyyətin unudulması, könüllü dəyişmə və ya yabançı dəblərə uyma - assimiliyasiya toplumu kültür imperia-lizminin buxovuna salır və sonradan xilas çətin olur. O səbəbdən də milli-mənəvi də-yərleri, mənəviyyat yatrını: önce dili, tarixi, folkloru, ədəbiyyatı, musiqini, geyim və davranış özüllüklerini, mətbəxini qorumaq gerək. Güney Azərbaycanda Azərbaycan dilli metbu orqanlar yox səviyyəyedir. Olanlar da bizim mədəniyyəti fars mədə-niyyətinin içərisində eritməye çalışır. İran-də 40 milyonluq milyonluq Azərbaycan xal-qının öz dilində məktəbi, ali təhsil ocaqları, metbu orqanı, radio, televiziya kanalı yoxdur. Bəzən Azərbaycan dilində veriliş açıclar və dili ele təqdim edirlər ki, bu 70 faiz farslaşmış Azərbaycan dilidir. Sade-vətəndaşlar, aşiq sənəti və folklor dəyərlərimiz dilimizi qoruyub saxlayır. Biz mədə-niyyətimizi onlara çatdırmaqla onlara dəs-tək olmuş, ümidi vermış olarıq.

- **Natavan xanım, bütün kitablarınız xaricdə çap olunub. Azərbaycanda oxu-cunuz yoxdur?**

- Mənim çap olunmamış xeyli materialım var. Mən ac deyiləm çap olunmağa. Çap olunan əsərlərim məni qane edir. Əsərlərimə görə xeyli zənglər gelir, internet üzərindən yazırlar, fikirlərini bildirirlər, başqa əsərlərimi isteyirlər. Yeni romanımdan bəzi parçalar dərc etdirirəm. O saat münasibət bildirirlər. Romanı tam şəkilde oxumağa tələbsdiklərini söyləyirlər. Yəni ki-

fayət qədər oxucularım var. Ölkə nəşri-yatları ilə də danışqlar aparırıq. Yəqin ki, əsərlərimi təkrar nəşr etdirəcəm. Ardınca romanı bitirib, ayrıca kitab halında dərc et-dirmek istəyim var.

- **“Kələğayı” hekayəsini yazmağınız-dan danışaq...**

- Qazaxda Hacı Mahmud Əfəndi baba pirine getmişdim. O piri sovet dövründə dağıdılmaqdən Səməd Vurğun saxlatdırıb. Anbar kimi istifadə olunan piri Mədəniyyət Nazirliyində tarixi abida kimi qeydiyyata saldırıb və nəticədə piri dağıtmayıblar. O vaxt Səməd Vurğun deputat imiş, sözü ke-çirmiş. O pirin divarlarında Qazi Bürhanəddin, Mir Həmzə Seyid Nigarının, Veysəl Qeranının və başqa ölüyyə-yazarların de-yimləri həkk olunub. Pir mütəqəddes ocaq olmaqla bərabər, Nəqşibəndlilik təriqətinin tarixi abidəsidir. Sonradan Ulu Öndər Heydər Əliyev həmin piri temir etədirib. O piri olanda bir qadın mənə kələğayı bağışla-di. Qadın Hacı Mahmud Əfəndi nəslindən- dir və pirdə xidmət edirdi. Əslində, kələğayı-pire girənə bağlamalı, çıxanda təhvıl verməliyidik. Amma kələğayı mənə çox ya-raşmışdı deyə qadın onu mənə bağışladı. Sonra da bütün bunlar hekayəyə çevrildi. O hekayədə əsas fikir odur ki, özünün sahib olduğun dəyərləri yaşadıb, inkişaf etdirməyi bacarmalısan, eks halda başqları ona sahib çıxacaqlar, sən unudulacaqsan. Qlo-ballaşan dünyada ancaq öz milli dəyərlərinle seçile və sayıla bilərik.

- **Zəlimxan Yaqubdan tutmuş Əsəd Cahangirə qədər çox adam sizin yaradıcılığını barədə məqalələr yazıb. Bu ya-zılardan ən çox bəyəndiyiniz hansı olub?**

- Zəlimxan Yaqub kimi bir qələm sahi-binin mənim haqqımda yazı yazıb, "525-ci qəzet"də çap etdirməsi məni çox sevindir-mişdi. Yaradıcılığım haqqında Əsəd Ca-hangirin yazdığı monoqrafiyani bəyənirəm.

Söhbətləşdi:
Elşad BARAT

6 aprel 2019

WWW.KASPI.AZ